



Doğma, canım-varlığım qədər
sevdiyim Azərbaycanım
mənim qibləgahımdır

İlham Əliyev



Qəzet 1921-ci
ildən çıxır

ŞƏRQ *qapısı*

Təsisçi: Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabineti

Sayı: 187 (20.841)

5 oktyabr 2013-cü il, şənbə

Gündəlik ictimai-siyasi qəzet

www.serqqapisi.az

Qiyməti 20 qəpik

Rəsmi xronika

Oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İndoneziyanın Palembang şəhərində keçirilən III İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri və idman mütəxəssisləri ilə görüşmüşdür.

İdmançılarımızı İslam Həmrəyliyi Oyunlarında qazanılmış qələbələr münasibətilə təbrik edən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan üçün uğurlu olan bu oyunlarda idmançılarımız ümumilikdə 24 medal qazanmışlar ki, onlardan da 6-sı qızıldır. “Bu qələbə onu göstərir ki, Azərbaycan idman dövlətidir. Ölkəmizdəki idman qurumlarının hamısı bir məqsəddə xidmət edir ki, Azərbaycanın uğurları daha da artsın”, – deyən Prezident İlham Əliyev ölkəmizin dünyada İslam həmrəyliyinə daha da gücləndirilməsi işinə töhfə verdiyini, bu sahədə öz səylərini gücləndirdiyini bildirdi.

Sonra Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, İslam Həmrəyliyi Oyunlarında idmanın karate növündə qızıl medalın sahibi Ayxan Mamayev, Taekvondo üzrə milli komandanın baş məşqçisi Gündüz Abdullayev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış etdilər.

Prezident İlham Əliyev idmançılarımızı parlaq qələbələri münasibətilə bir daha təbrik etdi.

Sonda xatirə şəklİ çəkdirildi.



Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 3 oktyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının təhsil işçiləri təltif edilmişdir. Təltif edilənlər arasında Naxçıvan Muxtar Respublikasının təhsil işçiləri də var:

“Tərəqqi” medalı ilə:

Əliyeva Gülsadə Ağalar qızı

Qasimov Abbas Əkbər oğlu

Quliyeva Fatma Firidun qızı

Şahverdiyeva Şamama Məhərrəm qızı

“Əməkdar müəllim” fəxri adı ilə:

Məmmədova Ofelya Babas qızı

Şəkəraliyev İlham Əli oğlu

Vəliyeva Ruxsarə Musa qızı

Zeynalova Məryəm Hüseyn qızı

Naxçıvan Muxtar Respublikasının təhsil işçilərinə “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin

Sərəncamı

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

Naxçıvan Muxtar Respublikasında təhsil sahəsindəki xidmətlərinə görə:

Abbasov Kəmaləddin Əli oğluna

Əliyeva Məsmə Həsən qızına

Fətəliyev Cərkəz Fətəli oğluna

İsmayilova Afət Şəmil qızına

Məmmədov İlqar İsa oğluna

Rzayeva Elmira Cəfər qızına

Şıxəliyev Şahbaz Şıxəli oğluna

Vəliyev Telman Yunis oğluna – “Əməkdar müəllim” fəxri adı verilsin.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri

Vasif TALIBOV

Naxçıvan şəhəri, 4 oktyabr 2013-cü il

Ordubad rayonunun Sabirkənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir



Tədbirdə çıxış edən məktəbin direktoru Yasin Həsənov demişdir ki, yeni məktəb binasının istifadəyə verilməsi elmə, təhsilə, gələcəyimiz olan gənc nəsə göstərilən dövlət qayğısının daha bir ifadəsidir. Məktəbdə informasiya texnologiyalarının tətbiqi, yeni tədris avadanlıqlarının qurulması təhsilin səviyyəsini xeyli yüksəldəcəkdir. Göstərilən hərtərəfli diqqət və qayğıya cavab olaraq məktəbin pedaqoji kollektivi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəkdir. Yasin Həsənov görülən bu işlərin ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsi nəticəsində mümkün olduğunu vurğulamış, qarşıdan gələn prezident seçkilərində də bu siyasi xətti dəstəkləyəcəklərini bildirmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talibov Sabirkənd tam orta məktəbinin binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik etmiş, ümummilli liderimiz Heydər Əliyevin **“Həyat böyük bir prosesdir. Bu prosesdə uğurla iştirak etmək üçün insan müasir tələblərə cavab verən biliyə malik olmalı, təhsil isə**

daim təkmilləşdirilməlidir” fikrini xatırladaraq demişdir: “Bu gün Sabirkənddə lazımi tədris avadanlıqları ilə təmin olunmuş yeni məktəb binasının istifadəyə verilməsi ümummilli liderimizin tövsiyələrinə uyğun gənclərin yetişdirilməsinə imkan verəcəkdir. Məktəb binasında hərtərəfli şərait yaradılmışdır. Təhsil ocağında lazımi tədris avadanlıqları quraşdırılmış, elektron lövhəli siniflər, kompüter otaqları, zəngin kitabxana fondu, idman zalı şagirdlərin istifadəsinə verilmişdir”.

Ali Məclisin Sədri demişdir: “Gənclər ölkəmizin gələcəyidir. Bu mənada təhsilə göstərilən qayğı, çəkilən zəhmət ölkənin gələcəyinə xidmət edir. Dövlətimiz tərəfindən təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərilir. Yeni məktəb binaları tikilir, tədrisin keyfiyyəti yüksəldilir, müəllimlərin əməkhaqları artırılır, fərqlənlərin əməyi dövlətimiz tərəfindən layiqincə qiymətləndirilir. Bütün bunlar isə müəllimlər qarşısında mühüm vəzifələr qoyur. Ölkəmizin gələcəyi olan gənclərin hazırlanması, onların Vətənə sdaqət ruhunda tərbiyə olunması hər bir müəllimin fəaliyyətinin əsasını təşkil etməlidir”.



Məktəbin nailiyyətlərinin qənaətləndirici olduğunu bildirən Ali Məclisin Sədri demişdir ki, ötən tədris ilində məktəbi bitirən məzunlardan 7-si ali məktəblərə, 3-ü orta ixtisas məktəbinə, 3-ü isə Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunmuşdur. Bunlar məktəbin pedaqoji kollektivinin uğurlarıdır.

Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin uğurla icra olunacağına, məktəbin nailiyyətlərinin daha da artırılacağına əminliyini bildirmiş, kollektivə tədrisdə uğurlar arzulamışdır.

Sonra Ali Məclisin Sədri Ordubad rayonunun ümumtəhsil məktəblərində əla qiymətlərlə oxuyan şagirdlərdən bir qrupuna kompüter dəsti hədiyyə etmiş, təhsildə qazandıqları nailiyyətlərə görə şagirdləri təbrik etmiş, onların müəllimlərinə təşəkkürünü bildirmişdir.

Açılışı bildirən lent kəsildikdən sonra binaya baxış olmuşdur.

Məlumat verilmişdir ki, 378 şagird yerlik məktəb binası 4 mərtəbədən ibarətdir. Binada 21 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinet, 2 kompüter

otağı, müəllimlər otağı, kitabxana, bufet, idman zalı və açıq idman qurğuları vardır. Təhsil ocağında 257 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 41 müəllim məşğul olur.

Məktəbdə lazımi ədəbiyyatlarla təmin olunmuş müasir kitabxana yaradılmışdır. Burada şagirdlərin və müəllimlərin kitablardan rahat istifadəsi təmin olunmuş, mütaliə saatları və “kitabxana günü” müəyyənləşdirilmişdir. Kitabxana fondunda 3160 latın qrafikalı dərslik və 2878 bədii ədəbiyyat olmaqla, 6038 kitab vardır.

Ali Məclisin Sədri birinci sinif şagirdlərinin dərş prosesini ilə maraqlanmışdır. Bildirilmişdir ki, 2013-2014-cü tədris ilində Sabirkənd tam orta məktəbində birinci sinifə 30 şagird qəbul olunmuşdur.

Kompüter otaqlarında 38 kompüter quraşdırılmış və internetə qoşulmuşdur. Kompüterlər arasında lokal informasiya mübadilə şəbəkəsi yaradılmış, hər bir kompüter müasir əməliyyat sistemi və proqram təminatı ilə təchiz edilmişdir. İnformatika dərşlərində şagirdlər kompüterlərin texniki və proqram təminatını öyrənə biləcəklər.

Ardı 2-ci səhifədə



İnternetə çıxış imkanının olması isə şagirdlərin elektron kitabxanalardan sərbəst istifadəsinə, eləcə də təhsilyönümlü saytlardan əlavə məlumatlar əldə etmələrinə imkan verəcəkdir.

Dəqiq elmlərin tədrisi zamanı müasir laboratoriyaların imkanlarından istifadə olunması nəzəri biliklərin praktik vərdişlərlə möhkəmləndirilməsinə köməklik göstərir. Hazırda məktəbin kimya-biologiya və fizika laboratoriyalarında sınaq təcrübələrinin aparılması üçün müxtəlif cihaz və alətlər qoyulmuşdur. Təhsil ocağında quraşdırılan 3 elektron lövhə isə keçilən dərslərin ətraflı və aydın şəkildə qavranılmasını təmin edəcəkdir.

Ümumtəhsil məktəblərində hərbi hazırlıq fənninin yüksək səviyyədə tədris olunması gənclərin hərbi-vətənpərvərlik ruhunda böyüməsində, onların hərbi sənətinə olan maraqlarının artırılmasında başlıca amillərdəndir. Sabirkənd məktəbinin hərbi kabinəsində də şagirdlərə mühəndis, atəş, tibbi və sıra hazırlıqlarının, hərbi topoqrafiyanın və digər hərbi biliklərin öyrədilməsi üçün lazımı şərait yaradılmışdır.

Baxış zamanı qeyd olunmuşdur ki, muxtar respublikanın ümumtəhsil məktəblərində “şahmat” fənninin tədrisinə xüsusi diqqət yetirilir. Keçilən dərslər şagirdlərin şahmata olan marağını artırmaqla yanaşı, onların əqli inkişafı



və intellektual səviyyəsinin yüksəldilməsi baxımından da mühüm əhəmiyyət daşıyır.

Məktəbin idman zalında yaradılan şərait, quraşdırılan idman qurğuları şagirdlərin sağlam böyüməsinə, idman və fiziki tərbiyə işinin daha da yaxşılaşdırılmasına imkan verəcəkdir.

Məktəbin müəllimləri ilə görüşən Ali

Məclisin Sədri demişdir: “Bu gün Sabirkənddə yeni məktəb binasının istifadəyə verilməsi kənddə təhsilin səviyyəsini yüksəltməklə yanaşı, ölkəmizin gələcəyinə hesablanmışdır. Məktəbdə intellektli, savadlı, vətənpərvər gənclərin yetişdirilməsi dövlətimizin ən qiymətli sərvətidir. Gələcəkdə bu gənclər hansı sahədə fəaliyyət göstərmə-

rindən asılı olmayaraq, ilk növbədə, ölkəmizə xidmət edəcəklər”.

Ali Məclisin Sədri Beynəlxalq Müəllimlər Günü münasibətilə məktəbin pedaqoji kollektivini təbrik etmiş, ölkəmizdə, eləcə də muxtar respublikamızda təhsilin inkişafı sahəsində görülən işləri eyni zamanda müəllim əməyinə verilən qiymət kimi dəyərləndirmişdir.

Təhsil ocağının həyatında də abadlıq işləri aparılmış, güllərlər salınmış, işıqlandırma sistemi quraşdırılmışdır.

Ali Məclisin Sədri məktəb binasına baxışdan sonra kənd sakinləri ilə görüşmüşdür. Kənd sakinləri, ziyalılar Sabirkəndin abad yaşayış məntəqəsinə çevrildiyini, insanların rifahının yüksəldiyini, problemlərinin vaxtılı-vaxtında həll olunduğunu bildirmiş, göstərilən qayğıya görə minnətdarlıq etmişlər.

Ali Məclisin Sədri Ordubad rayonunun kəndlərinin kompleks şəkildə abadlaşması istiqamətində görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirmiş, yaradılan şəraiti, göstərilən qayğını ümummilli lider Heydər Əliyevin siyasi xəttinin uğurlu davamı kimi dəyərləndirmişdir.

**Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti**

Ölkəmizdə 1993-cü ildən etibarən hər il oktyabrın 5-i Beynəlxalq “Müəllimlər Günü” kimi qeyd olunur.

Təhsilin inkişafı və cəmiyyətin bütün sahələrinə nüfuz etməsi hər bir dövlətin ali məqsədlərindən biridir. Bu məqsədin həyata keçirilməsi isə ölkədə yüksək savada və peşəkarlıq səviyyəsinə malik müəllimlər ordusunun yaradılmasından asılıdır. Azərbaycan xalqının milli təfəkküründə müəllim adı hər zaman ucalıq, ziyalılıq və mənəvi saflıq rəmzi kimi təcəssüm olunmuş, böyük hörmət və yüksək ehtiramla çəkilmişdir. Sosial statusundan, tutduğu vəzifədən asılı olmayaraq, hər bir insan cəmiyyətdəki mövqeyinə, şəxsiyyət kimi formalaşmasına, qazandığı biliklərə görə özünü məhz müəllimlərinə borclu sayır. Çünki onlar insanı kamillik zirvəsinə səsləyərək, ən əsas vəzifəni – gənclərin təhsili, təlim-tərbiyəsi məsələsini yerinə yetirirlər.

Müdrəklərin fikrinə görə, “hər bir millətin mədəni tərəqqisi təhsillə, təhsilin tərəqqisi isə müəllimlərlə bağlıdır”. Əsl müəllim bilik və bacarığını, qəlbinin hərarətini dövlətin və xalqın sabahı naminə ərməğan edir.

Azərbaycan müəllimləri tarixən mütərəqqi amallar naminə çalışmış, şəərəfli müəllim peşəsini ən uca zirvələrə qaldıraraq xalqımızın mariflənəməsi və tərəqqisi yolunda yorulmadan fəaliyyət göstərmişlər.

“Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şəərəfli ad tanımıram”, – deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirmiş, onlara böyük hörmətlə yanaşmış, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaş-

dırılmasının qayğısına qalmışdır. Bu gün də ölkəmizdə ixtisaslı, öz peşəsini dərin məhəbbətlə sevən müəllimlər ordusu vardır. Azər-

üçün 325 elektron tədris vəsaiti, həmçinin 620 min 117 nüsxə bədii ədəbiyyat, jurnal və məcmuə verilməmişdir. Ümumtəhsil məktəblə-

alan yüzlərlə gənc müəllim muxtar respublikanın ucqar dağ kəndlərində pedaqoji fəaliyyətə başlamışdır. Bu il sentyabrın 5-də keçirilən növbəti

fəxri adlarına layiq görülmüş, 52 müəllim isə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il 4 sentyabr tarixli Sərəncamına əsasən, məktəblərin və pedaqoji kadrların fəaliyyətinin qiymətləndirilməsi məqsədilə hər il “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələri keçirilir. 2013-cü ildə muxtar respublikamızdan daha 5 müəllim “Ən yaxşı müəllim” mükafatına layiq görülmüşdür. Bununla da, mükafata layiq görülmə müəllimlərin sayı 30-a çatmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vəlif Talibov müəllimlər qarşısında mühüm vəzifələr qoyaraq demişdir: **“Müəllimlər gələcəyimiz olan gənclərin təhsil almasında, tərbiyə olunmasında xüsusi rol oynayır. Gələcəyimizin təməli müəllimlər tərəfindən qoyulur. Bu təməl nə qədər möhkəm qoyulsa, gələcəyimiz bir o qədər möhkəm qurulacaq, uğurlu olacaqdır”**. Ali Məclis Sədri tapşırıqlarına uyğun olaraq, müəllimlər vətənpərvər, təhsilli gənclərin yetişdirilməsi, cəmiyyət üçün faydalı fərdlərin hazırlanması istiqamətində səylə çalışırlar. Bu gün hər bir müəllim elmi-nəzəri hazırlığı, pedaqoji ustalığı, metodik cəhətdən kamilliyi ilə yanaşı, vətənpərvərliyi ilə də seçilir, dövlətə və xalqına sədaqətlə xidmət edir.

Öz peşə bayramlarını qeyd edən muxtar respublika müəllimləri bundan sonra da şagirdlərin yüksək intellektual səviyyəyə malik, milli dəyərlərə hörmətlə yanaşan, bilikli, vətənpərvər gənclər kimi yetişməsi, xalqımız və dövlətimiz üçün yararlı vətəndaş olması istiqamətində yorulmadan çalışacaqlar.

**Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti**

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

Müəllimə qayğı cəmiyyətə, Vətənə, onun bu gününə və sabahına qayğı deməkdir

baycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən milli təhsil islahatlarının bir hissəsini də ixtisaslı müəllim kadrlarının hazırlanması, müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması təşkil edir.

Muxtar respublikamızda müəllimlərin əməyinin qiymətləndirilməsi, sosial rifahının yaxşılaşdırılması, onların hərtərəfli qayğı ilə əhatə olunması diqqət mərkəzindədir. Müəllim əməyinə verilən əsas qiymət isə yüksək təhsil şəraitinin yaradılması, dərslərin müasir metodlarla tədris olunması ilə ölçülür. Son 10 ildə muxtar respublikada ən müasir avadanlıqlarla təchiz olunmuş 200-ə yaxın təhsil müəssisəsi tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilmişdir. Bu isə ölkəmizdə təhsilin inkişafına göstərilən yüksək qayğının daha bir ifadəsidir.

Muxtar respublikada təhsil sahəsinə göstərilən dövlət qayğısı təkcə infrastrukturayönümlü deyil. Bu gün təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, məktəblərimizin müxtəlif növ dərslər vəsaitləri, dərslər və bədii ədəbiyyat, informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunması da diqqət mərkəzindədir. Son 8 ildə ümumtəhsil məktəblərinə 1 milyon 753 min 282 nüsxə dərslər, 16 min 720 ədəd xəritə, şahmatın tədrisi

rində 500-dən artıq elektron lövhə quraşdırılmış və hər 15 şagirdə 1 kompüter düşməklə təhsil müəssisələrinə 3183 kompüter verilmişdir ki, onların da 83 faizi internetə qoşulmuşdur. Eyni zamanda ümumtəhsil məktəblərində təhsil alan 630 əlaçı şagirdə kompüter hədiyyə olunmuşdur. Yaradılan şərait tədris prosesinin müasir tələblər səviyyəsində qurulmasına və keyfiyyət amilinin yüksəldilməsinə imkan verir.

Muxtar respublikada təhsilə göstərilən diqqət və qayğı, məktəblərin müasir səviyyədə qurulması, tədrisin keyfiyyətinin artırılması, ilk növbədə, ali məktəblərə qəbul imtahanlarında uğurlu nəticələrin qazanılmasını şərtləndirmişdir. 2012-2013-cü tədris ilində ümumtəhsil məktəblərini 4186 məzun bitirmişdir. Ali məktəblərə sənəd verən 3238 abituriyentdən 1676-sı tələbə adını qazanmış, onlardan 312 nəfəri 500-700 intervalında bal toplamış, 6 tələbə Prezident təqaüdünə layiq görülmüşdür. Təbii ki, bu nailiyyətlərin qazanılmasında əsas amil həm də müəllim zəhmətidir.

Ümumtəhsil məktəblərinin pedaqoji kadrlarla təmin olunması muxtar respublikada təhsilin keyfiyyətcə yaxşılaşmasına müsbət təsir göstərir, bu məqsədlə hər il təhsil yarmarkaları təşkil olunur. Keçirilən yarmarkalarda təyinat

təhsil yarmarkasında da 140 gənc müəllimə göndərişlər verilmişdir.

Bu gün muxtar respublikamızın ümumtəhsil məktəblərində yeni təhsil proqramlarının tətbiqi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, hər bir müəllim tədrisin yeni məzmun və texnologiyalar əsasında qurulmasında yaxından iştirak edir. 2013-2014-cü tədris ilində ümumtəhsil məktəblərinin altıncı siniflərində yeni milli kurikulumların tətbiqinə başlanılmış, bu məqsədlə altıncı siniflərdə dərslər deyən müəllimlər üçün treninqlər keçirilərək onlara sertifikatlar verilməmişdir. Ümumiyyətlə, son illər fənn kurikulumları ilə tədris aparan 129 müəllim, 85 rayon (şəhər) təhsil şöbəsinin əməkdaşları və 185 təlim-tərbiyə işləri üzrə direktor müavini Naxçıvan Müəllimlər İnstitutunda, eyni zamanda 85 fizika, kimya və biologiya müəllimi isə Naxçıvan Dövlət Universitetində keçirilən təlim kurslarında iştirak etmişlər.

Müəllimlərin əməyi ölkəmizdə, o cümlədən muxtar respublikamızda hər zaman yüksək qiymətləndirilir, onlar fəxri adlarla, orden və medallarla təltif olunurlar. Muxtar respublikamızın təhsil sistemində çalışanlardan 54 nəfəri “Azərbaycan Respublikasının əməkdar müəllimi”, 63 nəfəri “Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi”

Oktyabrın 4-də Naxçıvan Qarnizonunda Milli Ordunun zabıt və gizir heyətinin iştirakı ilə seçkilərə hazırlıqla bağlı seminar-trening keçirilmişdir. Seminarı giriş sözü ilə Naxçıvan Qarnizonunun zabiti Mirqiyas Rüstəmov açmışdır.

“Hərbi qulluqçular da Azərbaycan Respublikasının digər vətəndaşları kimi, aktiv və passiv seçki hüququna malikdirlər və bu hüquqları həyata keçirərkən onlarla eyni hüquq və vəzifələrə sahibdirlər”, – deyən Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Om-budsman) Ülkər Bayramova seçki hüququnun təminatları və məhdudiyyətləri barədə hərbi qulluqçulara məlumat vermişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının şöbə müdiri Cəlil Rüstəmov bildirmişdir ki, seçki hüququ ümumi, bərabər, birbaşa, sərbəst, şəxsi və gizli səsvermə prinsipləri əsasında həyata keçirilir. Bu prinsiplər,

Hərbi qulluqçuların iştirakı ilə seminar-trening keçirilmişdir

demək olar ki, bütün demokratik dövlətlərin seçki qanunvericiliyində təsbit olunan ümumi qəbul olunmuş prinsiplərdir. Ümumilik prinsipinin mahiyyəti ondan ibarətdir ki, ölkə vətəndaşlarının hamısı seçki hüququna malikdirlər. Bərabər seçki hüququ prinsipinə görə, hər bir seçici seçkilərdə iştirak etmək üçün yaradılmış imkanlardan digər seçicilərlə bərabər səviyyədə istifadə edir. Birbaşa seçki hüququ prinsipinə isə seçicinin seçkili orqana və ya seçkili vəzifəyə birbaşa seçmək və seçilmək hüququnun mövcudluğunda ifadə olunur. “Seçkilərdə sərbəst iştirak aktiv seçki hüququ ilə bağlı olan bir prinsipdir”, – deyən Cəlil Rüstəmov qeyd etmişdir ki, bu prinsipə əsasən, şəxsiyyətin iradəsi ən mühüm əlamət kimi ön plana çəkilir. Azərbaycan Respublikası vətəndaşlarının seçkilərdə iştirakı azad və könüllüdür. Gizli səsvermənin tət-

biq olunmasında məqsəd seçkilərin daha düzgün keçirilməsinə, seçicilərin öz iradələrini olduğu kimi həyata keçirmələrinə nail olmaqdır. Bu prinsip seçicilərin iradəsinin ifadəsi üzərində kənar nəzarət və təsiri istisna edir. Şəxsi səsvermə prinsipinə görə isə seçici öz iradəsini yalnız özü, şəxsen ifadə etməlidir.

Naxçıvan Qarnizonunun zabiti Mirqiyas Rüstəmov çıxış edərək bildirmişdir ki, Milli Orduda xidmət edən hərbi qulluqçuların səsvermələrinin təmin edilməsi üçün 21 qapalı seçki məntəqəsi yaradılmışdır. Bu seçki məntəqələri təşkil olunarkən Seçki Məcəlləsinin bütün tələbləri nəzərə alınmışdır.

Seminarla çıxış edən Naxçıvan



Muxtar Respublikası Hərbi Məhkəməsinin sədri Qasım Əliyev vətəndaşların seçki hüquqlarının pozulması zamanı şikayət edilməsi qaydaları, şikayətin verilməsi müddətləri, vətəndaşlar tərəfindən verilən şikayətlərə dair tələblər, seçki hüquqlarının müdafiəsi ilə bağlı işlər haqqında ətraflı məlumat vermişdir.

Naxçıvan Muxtar Respublikasının hərbi prokuroru Yaşar Həsənov çıxışında qeyd etmişdir ki, seçki

hüquqlarının pozulması xarakterinə görə cinayət, inzibati, intizam və mülki məsuliyyətə səbəb olur, onlar ictimai təhlükəlilik dərəcələrinə görə fərqlənir. Ölkəmizdə seçki hüquqlarına önəm verilməsi, seçki hüquqlarının pozulmasının daha ictimai təhlükəli əməl kimi qiymətləndirilməsi və bu hüquqların pozulmasına görə digər məsuliyyət növləri ilə yanaşı, şəxsin cinayət məsuliyyətinə cəlb olunması da nəzərdə tutulmuşdur.

Mərkəzi Seçki Komissiyasının sədri Məhərrəm Qasımov muxtar respublikada seçkilərə hazırlıq sahəsində görülmüş işlərdən bəhs etmiş, seçicilərin səsvermə qaydalarından danışmışdır.

Tədbirə Naxçıvan Qarnizonunun zabiti Mirqiyas Rüstəmov yekun vurmuşdur.

Naxçıvan Muxtar Respublikası
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti

Muxtar respublika prezident seçkilərini uğurla başa vuracaq

Seçki məntəqələrinin hazırlığı bunu deməyə əsas verir

Ötən hər gün bizi ölkəmizin həyatında başlıca tələyüklü ictimai-siyasi hadisə olan prezident seçkilərinə yaxınlaşdırır. Ona görə də muxtar respublikamızda fəaliyyət göstərən dairə və məntəqə seçki komissiyaları bu tədbiri uğurla başa çatdırmaq üçün yaradılmış bütün imkanlardan səmərəli istifadə etməyə say göstəririlər. Həm seçki komissiyaları, həm seçicilər yaxşı bilirlər ki, ölkəmizin və ölkə vətəndaşlarının sabahı həmin gün qəbul ediləcək qərardan asılıdır.

5 sayılı Şahbuz-Babək Seçki Dairəsi dairə seçki komissiyasının sədri Taməddin Hüseynovla söhbətimizdə öyrəndik ki, bu dairə üzrə 37 məntəqə fəaliyyət göstərir. Ümumilikdə, bu məntəqələrdə 26 min 432 seçici səs verəcək. Seçicilərin 5 nəfərinin yaşı 100-dən yuxarıdır. İlk dəfə səs verəcək seçicilər 597 nəfərdir.

Komissiya sədrinin sözlərinə görə, seçki məntəqələrinin 25-i Şahbuz, 12-si Babək rayonlarında yerləşir. Şahbuz rayonundan 14 min 591, Babək rayonundan 11 min 841 seçici seçkiyə qatılacaq. Seçki məntəqələrinin 30-u yeni, 7-si isə tam təmir olunan binalarda yerləşir. Bütün məntəqələr lazımi avadanlıqlarla təmin edilib, seçki sənədlərinin mühafizəsi üçün tədbirlər görülmüşdür. Məntəqələr seçkilərə aid sənədlərlə təmin olunub. Dairənin 5-1, 5-2, 5-26, 5-31, 5-34 sayılı seçki məntəqələrində veb-kameralar quraşdırılıb.

Seçkilərin azad, demokratik və şəffaf şəkildə keçirilməsində üzərinə mühüm vəzifələr düşən məntəqə seçki komissiyaları üzvlərinin peşəkarlığının yüksəldilməsi üçün məqsədyönlü tədbirlər davam etdirilir. Komissiya üzvləri seçicilər və müşahidəçilər üçün yaddaş kitabçaları, müxtəlif təlimatlarla yaxından tanış olublar. Komissiya üzvləri Mərkəzi Seçki Komissiyasında təşkil olunan seminar-treninglərdə iştirak ediblər. “Məntəqə seçki komissiyası üzvlərinin vəzifələri”, “Müşahidəçilərin və kütləvi informasiya vasitələri nümayəndələrinin hüquq və vəzifələri”, “Səslərin hesablanması hazırlıq”, “Səslərin hesablanması və səsvermənin nəticələri haqqında protokolun doldurulmasına dair izah” və digər mövzularda keçirilən tədbirlər komissiya üzvləri üçün metodik köməklik rolunu oynayır. Bütün bunlar isə belə deməyə əsas verir ki, 5 sayılı Şahbuz-Babək Seçki Dairəsinin əhatə etdiyi seçki məntəqələri prezident seçkilərinə tam hazırdır və seçkilərin uğurla başa çatacağına heç bir şübhə yoxdur.

5-12 sayılı Badamlı qəsəbə məntəqə seçki komissiyasının sədri Hilal Pəşayev bildirdi ki, bu məntəqədə 412 seçici qeydiyyatdadır. Onların 9 nəfəri ilk dəfə səs verəcək. Onlardan biri ilə görüşdük. Naxçıvan Dövlət Universitetinin II kurs tələbəsi Mədinə İsmayılova bildirdi ki, ilk dəfə seçici olmağım prezident seçkilərinə təsadüf etdi. Bu da qəlbimdə böyük fərah hissi yaradıb. Çünki mən də ölkə başçısının seçilməsində iştirak

etmək hüququ qazanmışam. Həmin məntəqənin 90 yaşlı seçicisi Birqayımovə Emma Fyodorovna rus millətinin nümayəndəsidir. Gəncliyindən bu qəsəbədə yaşayıb. Burada məskunlaşmağına da peşman deyil:

– Həmişə azərbaycanlılardan hörmət görmüşəm. Bu gün mənə həm də yaşlı bir insan kimi hörmət göstərirlər. Azərbaycanda keçirilən bütün seçkilərdə iştirak etmişəm. Ancaq müstəqillik illərində keçirilən seçkilərdə bu xalqın iradəsinin, əzminin daha yüksək olduğunu görmüşəm. Buna görə də 9 oktyabrda keçiriləcək seçkilərin uğurla başa çatacağına tam əminəm.

Şada kəndi təkcə Şahbuz rayonunun deyil, həm də muxtar respublikanın ucqarda yerləşən sərhəd bölgələrindən biridir. Düşmənlə bir addımlıqda yaşayan bu kəndin sakinlərinin seçkiqabağı əhval-ruhiyyəsini öyrənmək üçün burada yaradılmış 5-25 sayılı məntəqəyə də üz tutduq. Məntəqə bir neçə il əvvəl yeni inşa olunmuş kənd tam orta məktəbinin binasında yerləşir. 127 seçicinin səs verəcəyi məntəqə seçkilərə tam hazır vəziyyətdədir. Məntəqə seçki komissiyasının sədri Təyyar Əhmədov bildirdi ki, sərhəd bölgəsi sakinlərinin seçkidə fəallığını təmin etmək üçün bütün tədbirlər həyata keçirilib. Seçki keçiriləcək otaqlar yüksək səviyyədədir. Katib və üzvlər, həmçinin seçkini izləyəcək müşahidəçilər üçün yerlər müəyyən edilib. Hər bir seçici öz adının seçici siyahısında olub-olmadığını dəqiqləşdirə bilər. Məntəqəyə gəlmək imkanı məhdud olan seçicilər üçün sayyar seçki qutuları verilib. Kənd sakinlərindən Göycə Məmmədova, Əhməd Həsənov, Vəli Heydərovlə görüşdük. Kənd sakinlərinin seçkilərə yüksək əhval-ruhiyyə ilə qatılacağına bir daha əmin olduq. Göycə Məmmədova bildirdi ki, bugünkü yaşayışı görən hər bir şadlı kimə səs verəcəyini yaxşı bilir. Bilir ki, onun sabahı bu gün atdığı addımdan asılıdır.

5-5 sayılı Mərəlik seçki məntəqəsində də olduq. Komissiya üzvləri və bir neçə seçici ilə görüşdük. İlk dəfə səs verəcək Nuray Qasımlının dediklərindən:

– Çox əlamətdar və məsuliyyətli bir kampaniyadır. Dövlətimizə başçı seçməliyik. Adımın seçici siyahısında olduğunu dəqiqləşdirmişəm. Heç bir çətinlik çəkmədən öz namizədimi müəyyənləşdirmişəm. Bilirəm ki, ona səs verməklə, onu Prezident seçməklə öz arzularıma, Vətənimin, torpağıma, xalqımızın daha xoşbəxt gələcəyinə səs verməli olacağam. Buna görə də seçki gününü gözləyirəm.

5-1, 5-3, 5-4, 5-6, 5-8, 5-11 sayılı və digər məntəqələrdə gördüklərimiz belə deməyə imkan verir ki, 5 sayılı Şahbuz-Babək Seçki Dairəsi üzrə bütün seçki məntəqələri 9 oktyabr prezident seçkilərinə tam hazırdır. Prezident seçkilərinə isə çox az vaxt qalır.

✎ Muxtar MƏMMƏDOV

Prezident seçkilərinin keçirilməsinə hazırlıq Naxçıvan Muxtar Respublikasında yüksək səviyyədə təşkil olunub. Ötən gün Culfa-Babək Seçki Dairəsinin də əhatə etdiyi bir neçə məntəqədə olduq və hazırlıqla bağlı prosesdə mövcud vəziyyəti öyrəndik. Qeyd edək ki, bu dairə üzrə dairə seçki komissiyası qanunvericiliyə uyğun qaydada onun ərazisində fəaliyyət göstərən məntəqələrin seçkiyə hazırlığını tam təmin edib. Məntəqə üzvləri gündəlik olaraq Seçki Məcəlləsinə uyğun şəkildə hazırlıq işlərini aparırlar.

Yuxarıda adıçəkilən seçki dairəsi üzrə Əbrəqunus kənd tam orta məktəbinin binasında yaradılan 22 sayılı seçki məntəqəsində qarşıdan gələn seçkilərdə 1219 nəfər öz seçmə hüququndan istifadə edəcək. Bu günə qədər məntəqə səsvermə günü üçün hazır vəziyyətə gətirilib, seçici siyahıları tərtib olunub, seçicilərə bildirilər paylanıb. Məntəqə daşınan və daşınmaz qutular, eləcə də səsvermə kabinetləri ilə təmin olunub. Məntəqə seçki komissiyasının sədri Araz Əliyevin bildirdiyinə görə, məntəqə lazımi avadanlıqlarla təmin edilib.

Bənəyir kənd tam orta məktəbində yaradılan 6-24 sayılı məntəqədə də hazırlıq işləri yüksək səviyyədə həyata keçirilib. Bu məntəqədə 1144 seçici səs verəcək. Onlardan 27 nəfəri ilk dəfə səs verənlərdir. Məntəqə üzrə ilk dəfə səsverməyə qatılacaq seçicilərdən tələbə Dünya Hüseynova ilə adını seçici siyahısında dəqiqləşdirərək rastlaşdıq və təəssüratlarını öyrəndik. O bildirdi ki, muxtar respublikada ilk dəfə səs verən seçicilər üçün müxtəlif tədbirlərin,

eləcə də Mərkəzi Seçki Komissiyası tərəfindən görüşlərin keçirilməsi bütün gənclər tərəfindən minnətdarlıqla qarşılanıb. Bundan başqa, o, hazırlanan müxtəlif təlim materiallarında seçki mədəniyyəti, seçkilərdə iştirakın hüquqi aspektləri haqqında məlumat alıb.

Dünya Hüseynova dedi ki, seçkilərdə gənclərin aktivlik nümayiş etdirməsi üçün çox işlər görülmüşdür. Ölkə üzrə prezident seçkilərində təxminən 5 milyon nəfərə yaxın seçicinin səsvermədə iştirak edəcəyi və onlardan 2 milyon nəfərinin, yəni 40 faizinin gənclər olduğu statistik məlumatlarda əksini tapıb. Gənclər arasında təxminən 500 min nəfər ilk dəfə prezident seçkilərində səs verəcək ki, bu da ümumi seçicilərin 10 faizini təşkil edir.

6 sayılı Culfa-Babək Seçki Dairəsinin Saltaq kənd tam orta məktəbində yaradılan 26 sayılı məntəqəsində apardığımız müşahidələr bu kənddə də prezident seçkilərinin şəffaf və demokratik şəraitdə keçiriləcəyinə inam yaradır. 1118 seçicinin olduğu məntəqədə ilk dəfə 32 nəfər səs verəcək. Saltaq kənd sakini, kənd tam orta məktəbinin tarix müəllimi Mahir Əsgərovlə söhbətimizdə qeyd etdi ki, artıq o, bildiriş vərəqəsini alıb. Onun dediklərindən:

– Seçkilərin demokratik, ədalətli və tam şəffaf baş tutması, namizədlərin bərabər şəkildə təbliğat-təşviqat kampaniyası aparması dövlətimizin öz vətəndaşlarına hər cür imkanlar yaratmasından, ölkəmizdə seçici hüquqlarının ən yüksək səviyyədə qorunmasından xəbər verir. Muxtar respublikamızda yaradılan demokratik ab-havanın

* * *

Seçki hər bir xalqın həyatında ictimai-siyasi hadisə olmaqla yanaşı, həm də vətəndaşların azad seçim imkanlarını təmin edən hüquqi prosesdir. Bir neçə gündən sonra bu proses vasitəsilə xalqımız növbəti beş ildə görmək istədiyi rəhbərini – Prezidentini seçəcək.

Ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da yaxınlaşan bu siyasi günə ciddi hazırlıq işləri aparılır. Vəziyyətlə əyani tanışlıq üçün 3 sayılı Babək-Kəngərli-Naxçıvan Seçki Dairəsinin bir neçə seçki məntəqəsində olduq.

İlk olaraq üz tutduğumuz Babək rayonunun Nəzərabad kənd tam orta məktəbində yerləşdirilmiş 3-29 sayılı seçki məntəqəsi prezident seçkilərinə tam hazırdır. Məntəqə seçki komissiyasının sədri Mirməhəmməd Seyidovun verdiyi məlumata görə, məntəqə üzrə 746 seçici qeydiyyatda alınıb. Seçicilər arasında 11 nəfər ilk dəfə seçki hüququndan istifadə edəcək. Məntəqədə bütün zəruri işlər başa çatdırılıb, seçici siyahıları müvafiq ləvhəyə yerləşdirilib.

Didivar kəndində 1056 nəfərin səs verəcəyi 3-30 sayılı məntəqə həkim ambulatoriyasının binasında fəaliyyət göstərir. Burada da bütün işlər başa çatdırılıb. Hər bir seçici öz adının seçici siyahısında

* * *

olub-olmadığını məntəqədə qoyulmuş seçici siyahıları əsasında dəqiqləşdirə bilər.

Eyni mənzərəni rayonun Aşağı və Yuxarı Uzunoba kəndlərinin seçiciləri üçün təşkil edilmiş 3-31 və 3-32 sayılı seçki məntəqələrində də müşahidə etdik. Kənd məktəbində yerləşən 3-31 sayılı seçki məntəqəsinin seçici siyahısında 401 nəfər, 3-32 sayılı məntəqədə isə 344 nəfər seçicinin adı vardır. Hər iki məntəqə üzrə 17 nəfər seçkilərdə ilk dəfə səs verəcək.

3 sayılı Babək-Kəngərli-Naxçıvan Seçki Dairəsinin 34 və 35 sayılı seçki məntəqələri isə Şıxmahmud kəndində yerləşir. Müşahidə apardığımız 3-34 sayılı seçki məntəqəsində 996 nəfər, 3-35 sayılı məntəqədə isə 1151 nəfər seçicinin adı dəqiqləşdirilərək siyahıya alınıb. Hər iki məntəqə üzrə 48 nəfər ilk dəfə seçkidə iştirak edəcək. Hazırda bildiriş vərəqələrinin seçicilərə paylanması işi davam etdirilir.

Qeyd edək ki, olduğumuz bütün seçki məntəqələri Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq təşkil edilib, hər bir seçicinin hüquqlarından sərbəst şəkildə istifadə etməsi üçün əlverişli şərait yaradılıb.

✎ Səbuhi HƏSƏNOV

Seçki marafonu

9 oktyabr Azərbaycan Respublikası Prezidentinin seçkiləri günüdür

Prezident seçkiləri - 2013

Seçkilər günü səsvermə saat 8⁰⁰-dən 19⁰⁰-a kimi keçirilir. Məntəqə seçki komissiyaları səsvermə gününə azı 25 gün qalmış səsvermənin yeri və vaxtı haqqında kütləvi informasiya vasitələri ilə və ya məlumat lövhələri vasitəsi ilə seçiciləri xəbərdar etməlidirlər.

Hörmətli seçicilər!

Seçkilər günü saat 7⁵⁰-də məntəqə seçki komissiyasının sədri seçki məntəqəsini açıq elan edir, seçki komissiyasının üzvlərinə, orada olan seçicilərə, müşahidəçilərə boş seçki qutularını göstərib möhürləyir, saat 8⁰⁰-də səsvermənin başladığını elan edir.

Məntəqə seçki komissiyasının bir üzvü seçki məntəqəsinin girişində dayanaraq məntəqəyə daxil olan vətəndaşların şəxsiyyət vəsiqələrini və ya şəxsiyyəti təsdiq edən digər sənədləri, onun sol əlinin baş barmağının dırnaq və dərisinin bir hissəsinin gözəgörünməyən maye ilə əvvəl işarələndiyini yoxlayır və içəri daxil olmağa icazə verir.

* * *

Bu cür işarələnmə müəyyən edilərsə, seçiciyə seçki bülleteni verilir.

* * *

Məntəqə seçki komissiyasının digər üzvü seçicinin adının seçici siyahısında olduğunu yoxlayır və ona seçki bülleteni verir.

Barmağının maye ilə işarələnməsindən imtina edən seçiciyə seçki bülleteni verilməyəcəyi izah edilir. Seçici razılaşmadıqda ondan seçki məntəqəsini tərk etmək tələb edilməlidir. Bu barədə seçici siyahısında “işarələnmədən imtina etdi” qeydi aparılır.

Seçici razılaşarsa, seçicinin sol əlinin baş barmağı işarələnir.

Seçiciyə seçki bülleteni şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənəd təqdim edildikdə verilir.

Seçici seçki bülletenini aldıqdan sonra seçicilər siyahısına şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası və nömrəsi yazılır. Təqdim olunmuş şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası və nömrəsi seçicilər siyahısına məntəqə seçki komissiyasının üzvü tərəfindən qeyd edilir. Seçici yazıların düzgünlüyünü yoxlayır və bülleteni alarkən imza edir. Seçiciyə bülleteni verən şəxs seçicinin seçici vəsiqəsinə səsvermə gününün tarixini əks etdirən xüsusi möhür (şəmp) vurur.

Seçicinin seçki bülletenini sərbəst almaq imkanı olmadıqda o, məntəqə seçki komissiyasının üzvləri və müşahidəçilər istisna olmaqla, başqa şəxslərin köməyindən istifadə edə bilər. Seçiciyə kömək edən şəxs öz soyadını və inisialını göstərməklə seçici siyahısında “seçicinin seçki bülletenini alması haqqında imza” qrafasında imza etməlidir.

Seçki bülleteni seçiciyə verilirərkən onun nömrələnməmiş sol küncü məntəqə seçki komissiyasının üzvü tərəfindən kəsilmə xətti boyunca kəsilir və özündə saxlanılır.

Hər bir seçici şəxsən və təkliddə səs verir. Başqa şəxslərin əvəzinə səs verməyə icazə verilmir. Seçki bülleteni seçicidən başqa heç kəsin daxil olmasına icazə verilməyən, gizli səsvermə üçün xüsusi avadanlıqla təchiz edilmiş otaqda və ya kabinetdə doldurulur.

Seçki bülletenini müstəqil yazıb doldurmaq imkanı olmayan əlil seçici, məntəqə seçki komissiyasının üzvlərindən və müşahidəçilərdən başqa, istədiyi şəxsi kömək üçün otağa və ya kabinetə çağırılabilir. Bu şəxsin soyadı və inisialı seçicilər siyahısında seçki

Azərbaycan Respublikası Prezidentinin seçkiləri

9 oktyabr 2013-cü il

Səsvermə prosesinin mərhələləri
Saat 8⁰⁰-19⁰⁰

1. Siz seçki məntəqəsinə daxil olarkən məntəqə seçki komissiyasının üzvü şəxsiyyətinizi təsdiq edən sənədinizin olmasına əmin olduqdan sonra ultrabənövşəyi lampə vasitəsilə sol əlinizin baş barmağının dırnaq və dəri hissəsinin gözəgörünməyən mürəkkəblə işarələnilib-ışarələnmədiyini yoxlayır.



2. Məntəqə seçki komissiyası üzvlərinin əyləşdiyi masaya yaxınlaşıb şəxsiyyət vəsiqənizi və ya onu əvəz edən sənədi komissiya üzvünə təqdim edin.




3. Təqdim etdiyiniz şəxsiyyət vəsiqənizin və ya onu əvəz edən sənədin seriya nömrəsi seçicilər siyahısındakı müvafiq qrafada yazıldıqdan sonra yazının düzgünlüyünü yoxlayın.




4. Sizin razılığınızla məntəqə seçki komissiyasının üzvü sol əlinizin baş barmağının dırnaq və dəri hissəsinə gözəgörünməyən mürəkkəblə işarələyir. Mürəkkəb quruyanaqədər barmağınıza toxunmamalısınız (əgər barmağınızın mürəkkəblə işarələnməsinə etiraz etsəniz, səsvermə hüququndan istifadə edə bilməyəcəksiniz).




5. Sizə seçki bülleteni veriləcək. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi nümunəyə müvafiq olaraq, rəsmən hazırlanmış seçki bülleteninin üz tərəfinin yuxarı sağ küncü müvafiq məntəqə seçki komissiyasının möhürü ilə təsdiqlənmiş, nömrəli yuxarı sol küncü isə kəsilmiş olmalıdır.



6. Sonra seçicilər siyahısında “Seçicinin seçki bülleteninin alması haqqında imza” qrafasında adınızın qarşısında imza edin.



7. Səs vermək üçün səsvermə kabinetinə daxil olun. Səsvermə kabinetində sizdən başqa heç kəs olmamalıdır. Siz gizli səs verirsiniz. Seçki bülletenində namizədlərin adlarının qarşısındakı kvadratlardan yalnız birinə işarə qoymalısınız. Birdən çox boş kvadratda işarə qoyulduqda və ya heç bir işarə qoyulmadıqda səs etibarsız sayılır.



8. İşarələnməmiş seçki bülletenini qaytarıb səsvermə otağında qoyulmuş daşınmaz seçki qutusuna salın və seçki məntəqəsini tərk edin.



Naxçıvan Muxtar Respublikası
Mərkəzi Seçki Komissiyası

Elanlar

6. 19 oktyabr 2013-cü il – Culfa Rayon Uşaq-Gənclər Şahmat Məktəbi

7. 20 oktyabr 2013-cü il – Sədərək Rayon Uşaq-Gənclər Şahmat Məktəbi

8. 21 oktyabr 2013-cü il – Şahbuz Rayon Uşaq-Gənclər Şahmat Məktəbi

Test imtahanları saat 11⁰⁰-də başlayır. Test imtahanlarından məqbul qiymət alanlara Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin sertifikatı verilir. Bu, onun sahibinə müvafiq təhsil ocaqlarında “şahmat” fənnini tədris etmək hüququ verəcək.

Test imtahanlarında iştirak etmək istəyənlər müvafiq şahmat məktəblərinə müraciət edə bilərlər.

* * *

Şahmat məktəblərində, orta məktəblərdə və ali təhsil ocaqlarında “şahmat” fənnini tədris etmək istəyənlər üçün test imtahanları keçiriləcək. Test imtahanlarında şahmat nəzəriyyəsinə bəliyi olan və şahmat yarışlarında oyun praktikası olan hər kəs iştirak edə bilər.

Test imtahanlarının keçirilmə günləri:

1. 12 oktyabr 2013-cü il – Şərur Rayon Uşaq-Gənclər Şahmat Məktəbi

2. 13 oktyabr 2013-cü il – Naxçıvan Şəhər Şahmat Mərkəzi

3. 14 oktyabr 2013-cü il – Kəngərli rayon Qıvrıq qəsəbə tam orta məktəbi

4. 17 oktyabr 2013-cü il – Babək Rayon Uşaq-Gənclər Şahmat Məktəbi

5. 18 oktyabr 2013-cü il – Ordubad Rayon Uşaq-Gənclər Şahmat Məktəbi

Naxçıvan Şəhər Peşə Liseyi 2013-2014-cü dərs ilində tələb olunan ərzaq məhsullarının satın alınması üçün kotirovka sorğusu elan edir. Kotirovka zərfi 11 oktyabr 2013-cü il tarixdə, saat 11⁰⁰-də açılacaq. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Əlaqələndirici şəxs: Abbasov Həsən Saleh oğlu, telefon: 545-25-80

Növbəti qərb səfəri

Azərbaycan birinci divizionunun 4-cü turu çərçivəsində “Araz-Naxçıvan” futbol komandası növbəti görüşünü keçirəcək. Qazaxın “Göyözən” futbol komandasının qonağı olacaq qırmızı-ağlar bu gün Gəncəyə yola düşüblər. Burdan isə Naxçıvan təmsilçisi Qazaxa yollanacaq. Komandamız Qazax Olimpiya İdman Kom-

pleksində məskunlaşacaq və bu gün oyunun keçiriləcəyi stadionda məşqə çıxacaq. “Araz-Naxçıvan”ın heyətində zədəli və ya cəzalı olan futbolçu yoxdur.

Qeyd edək ki, oyunu idarə edəcək hakimlər briqadası artıq məlum olub. “Göyözən”-“Araz-Naxçıvan” matçı FIFA dərəcəli təcrübəli hakim Anar

Salmanova həvalə edilib. Ona bu görüşdə Yaşar Abbasov və Rahin Heybətov köməklik edəcəklər. Namiq Süleymanov isə dördüncü hakim funksiyasını yerinə yetirəcək. Oyunun hakim-inspektoru Namiq Qasımovdur.

“Göyözən”-“Araz-Naxçıvan” matçı sabah Qazax Şəhər Stadionunda oynanılacaq.

✎ Ceyhun MƏMMƏDOV

Ali təhsil ocağında Beynəlxalq Müəllimlər Günü qeyd olunmuşdur

Naxçıvan Özəl Universitetində 5 oktyabr Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə universitetin tədris və elmi işlər üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Kazımbəyli çıxış edərək müəllimləri bayram münasibətilə təbrik etmiş, onlara göstərilən qayğıdan danışıbmışdır. Qeyd olunmuşdur ki, müəllimlər cəmiyyəti formalaşdıran peşə sahibləridir. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan təhsilinin səviyyəsinin yüksəldilməsində müəllim əməyinə böyük qiymət vermiş, müəllim haqqında dəyərli fikirlər söyləmişdir.

Ulu öndərin təhsil sahəsində müəyyənləşdirdiyi siyasət bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Sevindirici haldır ki, bu siyasətin bəhrələrini və müəllimlərə göstərilən qayğını ölkəmizin ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda da görmək olar. Belə qayğının nəticəsidir ki, öz işində fərqlənən müəllimlərimizin əməyi yüksək qiymətləndirilir, onlar fəxri adlara, müxtəlif dövlət təltiflərinə layiq görürlər.

Sonra Azərbaycan dili və ədəbiyyat kafedrasının baş müəllimi Məhədd Səfərov, Pedaqogika və psixologiya kafedrasının müdiri Solmaz Həsənlı çıxışlarında müəllimləri bayram münasibətilə təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar diləmişlər.

Sonda tələbələrin ifasında səsləndirilən bir-birindən rəngarəng musiqi nömrələri, şeirlər, şən və hazırcavablar klubu üzvlərinin çıxışları tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır.

Nuray ƏSGƏROVA



ŞƏRQ qapısı

Baş redaktor:
TURAL SƏFƏROV

Ünvan: AZ-7000,
Naxçıvan şəhəri, “Təbriz” küçəsi, 1.
Telefonlar: Məsul katib: 545-62-47
Şöbələr: 545-81-44, 545-51-18
Müxbirlər: 545-75-21, Faks: 544-52-52
E-mail: serqqapisi@nakhchivan.az

Qeydiyyat №: 575

**Əlyazmalara cavab verilmir
və onlar geri qaytarılır**

Nömrəyə məsul: Səbuhi Hüseynov

Qəzet redaksiyanın kompüter mərkəzində yığılıb, səhifələnilib və “Əcəmi” NPB-də ofset üsulu ilə çap olunmuşdur.

Tiraj: 3940. Sifariş № 904